

DAŞNAK İDEOLOGİYASI: Erməni vandalizmi, etnik təmizləmə siyaseti

Qorxaq, eyni zamanda məkrili ermənilərin tarixən güclü tərəfin əlində vasitə olduqlarını təsdiqləyən faktlar yüzürlədir. Genetik xüsusiyyətlərinə sadıq qalan bu milletin "ideoloqları" muzdlu nöklər, ən qatı cinayətlərin iştirakçısı kimi tanınırlar. Təsdiqlənmiş həqiqətdir ki, ermənilər soyqırımına məruz qalan məzəlum xalq deyil, soyqırım töredən qanıçən milletdir.

Təkcə ötən əsrde erməni daşnaklarının azərbaycanlılara, türklərə qarşı apardıqları qırğınlar nəticəsində qəddarlıqla öldürülənlərin sayı milyondan çoxdur. 1905-1907-ci, 1918-1920-ci illərdə Şəumyanın başçılıq etdiyi daşnaklardan ibarət silahlı dəstələr Azərbaycanın bütün bölgələrində dinc soydaşlarını amansızcasına qətlə yetirmiş, diri-diriyə yandırılmış, torpağa basdırılmış, başlarını kəsmişlər. 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda 30 min dinc əhali amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Soyqırım o dərəcədə dəhşətli olub ki, Şəumyanın özü belə ermənilərdən ibarət polkun "xidmətlərindən" memnunluğunu "yuxarılara" "Bizim üçün döyüşün nəticələri çok yaxşı olmuşdur" sözləri ilə ifadə edib. "Azərbaycanlılar-sız Ermənistən" daşnakların əbədi ideyası olub. 1948, 1957-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan, yurd hərətinə dözməyərək dünyasını dəyişənləri, 1988-ci illərdən başlayaraq öldürülən günahsız azərbaycanlıları, atəşkəs rejimində belə qana həris olan ermənilərin qətlə yetirdikləri körpələri də qurbanların sırasına əlavə etsək şəhidlərimizin sayı daha çox olar.

Son illərin statistikasına nəzər salaq. 1988-1993-cü illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrde 20 min soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, 100 min dinc azərbaycanlı yaralanmış, 50 min nəfər əsil olmuşdur. Münaqişə illərində 4853 nəfər itkin düşmüş, onlardan 1357-si azad olunmuş, 439 nəfər ermənilərin vəhşiliklərinə tab gətirməyərək həyatdan köcmüşlər. Qana susayan ermənilər 20 Yanvar faciəsi zamanı imperiya ordu sunun tərkibində Bakıya gələrək azadlıq uğrunda mübarizə aparan insanları vəhşicəsinə öldürdülər. Qəribəsi bu id ki, 20 Yanvar qırğından əvvəl imperiya qüvvələrinin Vilnüsde və Tbiliside törətdikləri hadisələri pisleyən beynəlxalq ictimaiyyət, ABŞ və onun Avropanadı müttefiqləri daha dəhşətli olan Bakı qırğınınnı SSRİ-nin daxili işi kimi qiymətləndirərək susdular. Ötən əsrin ən qanlı qətləmə - Xocalı soyqırımı da səsizcə izləyən Avropanın münasibəti Qərbin ikili standartlar siyasetinin daha bir nümunəsi oldu. Bir gecədə gülələnən, erməni vəhşiləri tərəfindən yandırılan, külə döndərilən şəhərin sakinləri - qocalar, uşaqlar, qadınlar da daxil olmaqla qətlə yetirildi, tonqallara atıldı, körpələr süngüyə keçirildi. 25 fevral 1992-ci ildən başlayaraq ertesi gün də davam edən Xocalı faciəsi ötən əsrin əvvəllərində ermənilərin törətdikləri soyqırımların davamı, bəşəriyyətin hüznəyə yad etdiyi Songmi, Ruanda qırğınları ilə eyni səviyyədə dəhşətli olan qətləmə idi. Belarus üçün Xatin, Çexiya üçün Liditse, Polşa üçün Treblinka hadisələri nə qədər ağırdırsa, Azərbaycan üçün



de Xocalı dəhşətləri sağalmayan yaradır. Həmin gün 613 nəfər, 106 qadın, 70 ahi, 63 uşaq olmaqla Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə yandırılaraq, qətlə yetirilərək həyatlarına son qoyuldu. 487 nəfər şikət olundu. 1275 nəfər ermənilərin əsir, girovuna çevrildi, ağa gəlmeyən zülmə, tehqirlərə məruz qaldılar. Onlardan 150 nəfərin taleyi hələ də belli deyil. 8 aile bütünlükde məhv edildi. 24 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. Diğərlərdir diri-diriyə qurban kəsilən azərbaycanlıların sayı isə 60-a yaxındır. Belə ki, Xocalı soyqırımı daşnakların azərbaycanlılara qarşı 200 ildən bəri apardığı etnik siyasetin ən faciəli səhifəsi kimi tarixə yazıldı.

Yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Milli Məclisin sessiyasında Xocalı faciəsi soyqırımı kimi tanınıb. Bu qətləmə artıq bir çox ölkələrin parlamentləri tanıayıb, rəsmi olaraq erməni vəhşiliyini pisləyiblər. Türkiyə, ABŞ-in 22 ştatı, Xocalı soyqırımına aid parkın olduğu Meksika, Pakistan, Kolumbiya, Çexiya parlamentinin beynəlxalq əlaqələr komitəsi, Honduras Milli Konqresi, Tehranda keçirilən İƏT-in Parlamentlər İttifaqının sessiyasında iştirak edən 53 ölkənin Xocalıda törədilənləri soyqırımı kimi tanımış ermənilərin saxta ideoloji təbliğatına vurulan zərəbə, Azərbaycan həqiqətlərinin təsdiqidir. Erməni vandalizmini, insanlığa qarşı törədilən qətləmə olduğunu bəyanatları ilə pisləyən ölkələrin sayı artmaqdadır.

Paraqvay Respublikasının Deputatlar Palatasında 1992-ci ildə Xocalı şəhərində Ermənistən silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımının pislənilməsi, bununla bağlı bəyanatın qəbulu, qətlə yetirilən soydaşlarımızın xatirəsinin anılması ölkəmizlə hemşəriliyin ifadəsi, Azərbaycan diplomatiyasının uğuru, xarici siyasetimizin dəsteklənməsidir. Paraqvay parlamentinin saytında yerləşdirilən bəyanatda qeyd edildi ki, Xocalı qətləmə XX əsrde törədilən ən qanlı facie, erməni vəhşiliyinin nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış soyqırımı əks etdirən yüzlərlə foto albomlar, məlumat kitabçaları, açıqlar, "Leyla Əliyeva: Xocalıya ədalət" kitabı, "Böyükəyən uşaqlar", "1992-ci ilin qarı" kimi sənədlə filmər, Türkiyənin Uşak şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidə... bütünlükde dünya ictimaiyyətinin Xocalıda qətləmə törədən ermənilərə ictimai nifrətdir. Ancaq bir əsr bundan əvvəl Türkiyədə baş verən hadisələr zamanı dəst ölkəyə xəyanət edən erməni satqınlarının təsadüfi ölümünü "erməni soyqırımı" kimi tanınan Avropa

Parlamenti, Avropa Şurası Xocalıda törədilmiş qətləməni pisləmədi. Halbuki Xocalı hadisələri yaxın keçmişimizdə, sakini olduğumuz müasir dünyamızda baş vermişdi.

Avropa Şurası Serbiyanı töredikləri Srebrenitsa qətləməni soyqırımı kimi tanınmağa çağırıb. AŞ-in İrqçılık və Dözümsüzlükə Mübarizə Komissiyasının bunulla bağlı bəyanatında bildirilir ki, Srebrenitsa hadisələri soyqırımı kimi qiymətləndirilsin. Təqdi olunası addımdır. Kaş Avropa Şurası Xocalı soyqırımı törədən ermənilərə qarşı da belə principial olaydı. Tolerant, xeyirxah və humanizm prinsiplərinə sadıq qalan Azərbaycan xalqı da AŞ-dan şəhidlərinə, bu gün də erməni əsirliyində əziyyət çəkən Dilqəm Əsgərova, Şahbaz Quliyevə qarşı belə diqqət görmək isteyir. "Mühəharibənin sonuna qədər tek bir yəhudi belə həyatda qalmayaçaq" əmrini verən, Holokost törədən Hitlerin sadıq cəlladı njdelein törəmeləri olan ermənilər qana susamış yaratıqlarıdır. "Nə üçün Ermənistən indiki rehbərlərinə qarşı - hansılar ki, bilavasitə Xocalı soyqırımında iştirak etmişlər, əlləri Azərbaycan xalqının qanına batmışdır, - beynəlxalq tribunal təşkil olunmur, nə üçün onlar qınaq obyektine çevrilərlər" söyləyen Prezident İlham Əliyevin xalqın iradesini eks etdirən bu sözləri bir daha əminlik yaradır ki, zamanın öz hökmünü verəcəyi an uzaqda deyil.

Xocalı soyqırımının "Beynəlxalq Mühəaribə Qurbanları Memorialı"na daxil edilməsi də Azərbaycana dəstək kampaniyasının nümunəsidir. Ötən illərdə Böyük Britaniyanın parlamenti qarşısında Xocalı qurbanlarının adı yazılımış 613 şar göye buraxılaraq şəhidlərin xatirəsi yad olunmuşdur. Moskvada Yuri Ponomaryovun "Qarabağ gündəliyi" kitabının, Amerikanın rep möğənnisi Toni Blekmenin Azərbaycanın "Dəyirman" qrupu ilə birgə hazırladıqları "Xocalıya ədalət" rep layihəsinin təqdimatı keçirilmiş, vəbsaytların imkanlarından istifadə edilmişdir. Xocalı soyqırımını tanıyanların sayının artması Prezident İlham Əliyevin "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər" sözüne inamı artırır. Bu günlərdə Almaniyada keçirilən Ümumavropa Qarabağ mitinqi kimi aksiyalar Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdıracaq. Tökülen nahaq qan yerde qalmayacaq.

 **Xuraman İsmayıllıqızı,
"iki sahil"**